



## Yubileylerlə zengin ay

2007-ci ilin axşada qalan ayları kimi aprel də yubileylərlə zəngindir. Ötən sayımızda Səid Rüstəmov, Əfrasiyab Bədəlbaylı, Afaq Məlikova, Leyla Vəkilova və başqa mədəniyyət və incəsənət xadimlərindən bəhs etdiyimizdən bu dəfə digər korifeylərimizdən səhbət açacaq. Məlumat üçün

bilditirik ki, aprel ayında adəbiyyatşunas alim Məmmədhüseyn Təhmasibin və xalq artisti Fatma Ədrəzinin 100, Sövkət Məmmədovanun 110, Məhluqə Sadıqova və Nəsibə Zeynalovanın 90, əməkdaş artist Qorxmaz Sücəddinovun 75 illiyi tamam olur. Bu minasibətlə respublikanın bütün mədəniyyət müəssisələrində müxtəliş tədbirlər planlaşdırılıb.

## Sövkət Məmmədova - 110

**G**örkəmli müğənni, pedaqoq, müsiqi xadimi, ilk professional qadın müğənnisi SSRİ xalq artisti Sövkət Həsən qızı Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə anadan olmuşdur. Uşaqlıdan müsiqi və teatr maraqları göstərmış, 6 yaşından müsiqi ilə məşgül olmuşdur. Tiflis müsiqi məktəbinini bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziadan dərs almışdır. İlkinci dəfə o, Milanda 1927-1929-cu illərdə olmuşdur.

1917-1921-ci illərdə Kiyev konservatoriyasında A.Şerlinqin sinfində oxumuş, burada P.Qliyerla birgə verdikləri konsertlərdə Azərbaycan müsiqisini təbliğ etmişdir.

S.Məmmədovanın təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr texnikumu açılmış, 1923-1925-ci illərdə texnikumun direktoru olmuşdur. Həmin dövrdə o, həmçinin not näşriyyatı təsis etmişdir.

S.Məmmədova Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (C.Verdi - «Traviata») partiyasında çıxış etmiş, 1948-ci ilədək teatrın solisti olmuşdur.

Güclü müsiqi yorumu və yüksək vokal mədəniyyətinə, yüksək, malahotli, axıcı səsə malik olan Sövkət Məmmədova professional ifası və aktyorluq məharəti ilə fərqlənmişdir. O, Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin an yaxşı ənənələrini milli-musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir.

Əsas partiyaları: Rozina (C.Rossini - «Sevilya bərbəri»), Cilda (C.Verdi - «Rigoletto»), Olimpiya (J.Offenbach - «Hofmanın nağılları»), Antonida (M.Qlinka - «Alvan Susanin»), Şahsənəm (P.Qlier - «Şahsənəm»), Nərgiz və Gülzər (M.Maqomayev - «Nərgiz») və «Şah İsmayıb»), Gülçöhrə (Ü.Hacıboylu - «Arşın mal alan») və s.

Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında 35 ildən artıq pedaqoq işi fəaliyyət göstərmişdir. M.Maqomayev, F.Əhmədova və b. yetişmişindən müstəsnə rəlu olmuşdur.

1981-ci il iyunun 8-də Bakıda vəfat etmişdir.

## Məmmədhüseyn Təhmasib - 100

**T**ənənnim adəbiyyatşunas, dramaturq və tərcüməçi Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib 1907-ci il aprelin 12-də İravan quberniyasının Naxçıvan şəhərində anadan olmuşdur. İbtidai təhsilini Naxçıvanda almış, 1927-ci ildə Bakı pedaqoqı texnikumu bitirmiştir. Dörd il Naxçıvan şəhər orta məktəplərində müəllim işləmiş, sonra ADPU-da təhsilini davam etdirmiş, 1933-cü ildə dil-adəbiyyat fakültəsinə bitirmiştir. Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində,

Bakı neft texnikumunda, BDU-nun Filologiya fakültəsində müəllim, MEA-nın Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı səbəsində elmi əməkdaşlığı və şöbə müdürü işləmişdir.

Ədəbi yaradıcılığı 1934-cü ildə başlamışdır. «Qaçaq Nobis», «Bir qalanın sırrı», «Onu bağışlamaq olarmı?» ssenariyilərinin müəllifidir. «Bahar», «Aslan yatağı», «Çiçəklənən arzular», «Hind nağılı», «Rübailər alomində» və s. pyes-nağılları respublikanın teatr sohnolarında müvəffiqiyyətlə tamaşa yoxul-

muşdur.

«Azərbaycan xalq dastanları (orta əsrlər)» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. «Koroğlu», «Molla Nəsrəddinin lotufaları», «Aşıq Ələsgər», «Kitabi-Dədə Qorqud», «Azərbaycan dastanları» və digər xalq incilərinin toplanması, tərtib edilməsi və noşr olunmasında fəal çalışmışdır.

1982-ci il oktyabrın 5-də vəfat etmişdir.

## Fatma Qədri - 100

**R**əsəpublikanın xalq artisti Fatma Qədiri qızı Qədri 1907-ci il aprelin 14-də Odessada anadan olmuşdur. Bakı teatr texnikumunu və ADPU-nu bitirmişdir.

Səhənə fəaliyyətinə 1927-ci ilde Bakı Türk İşçi Teatrında başlamış, burada Esmeralda (V.Hüqo - «Paris Notrدام kilsəsi»), Gülbahar (C.Məmmədquluzadə - «Anamın kitabı»), Güliş (C.Cabbarlı - «Sevili») kimi müvəffəqiyətələrə səhənə obrazları yaratmışdır.

**X**alq artisti Mahluqə Ələsgor qızı Sadiqova 1917-ci il aprelin 28-də Şuşada anadan olmuşdur.

Bir aktrisa kimi ilk addımlını 1936-ci ildə Azərbaycan Dövlət Dram Teatrında atmışdır. Burada o bir-birindən maraqlı

F.Qədri 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrında, 1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çıxış etmişdir.

Onun yaradıldığı səhnə obrazları Azərbaycan teatr sanəti tarixində əhəmiyyətli yer tutur. Təbiilik, həyatılık, emosionalıq F.Qədrinin yaradıcılığının başlıca xüsusiyyətləri olmuşdur.

Əsas rolları: Xuraman (S.Vurğun - «Vaqif», Cülyetə və Emiliya (V.Şekspir - «Romeo və Cülyetə» və «Otello»), Lui-

za (F.Siller - «Məkr və məhəbbət»), Polina (O.Balzak - «Ögey ana»), Larisa və Katerina (A.Ostrovski - «Cehizsiz qız», «Tufan»), Güllük (C.Cabbarlı - «Ay-həbət»), Məhəbbət (M.Ibrahimov - «Məhəbbət») və s.

1933-cü ilden pedagoji fəaliyyət göstərmiş, Azərbaycanda akytor və rejissor kadrlarının yetişməsində xidmət etmişdir.

1968-ci il fevralın 29-da Bakıda vəfat etmişdir.

## Məhluqə Sadiqova - 90

rollar oynamışdır. Onlar arasında Sona, Gülliş, Yaxşı (C.Cabbarlı - «1905-ci illər», «Sevil», «Almaz»), Terlan (M.Ibrahimov - «Həfəyat», İntizar (R.Rza - «Vəfa»), Zəhra (H.Cavid - «Seyx Sənan»), Sonya (A.Çexov - «Vanya dayı»),

Krupskaya (A.Karler və T.Zlotqorova - «Tufanlı ibi», Mariya İlinçinə (N.Pogodin - «Zəmərin hökmü»), Məryom və Mariya (S.Vurğun - «Fərhad və Şirin», «İnsan») və b. Məhluqə Sadiqova həmdə bədii qiraət ustası kimi tanınmışdır.

## May ayının təqvimini

- 22 - Xalq artisti Həqiqət Rzayevanın 100 illiyi  
28 - Xalq artisti Fırəngiz Əlizadonun

- 60 illiyi  
28 - Respublika günü

E.HƏSƏNQİZİ

## Solmaz xatirələr

Dövrünün ən çox oxunan yazıçısıydı. Nə qədər böyük tərafla çap olunsa da kitablarla taməzzi qalardıq. Birçə anda satılıb qurtarardı. Tələbatın yüksək olduğunu görən satıcılar bundan sui-istifadə edər, kitablara gizlədər, qiymətindən 5-6 qat baha satmayıncı üzə çıxarmazdılardı. Buna baxmayaraq Salam Ədizəzadənin kitablarını əldə edən hət kəs özünü xoşbəxtlər xoşbəxti sanardı...

Azıq o vaxtdan neçə il keçib. İndi S. Ədizəzadə həyatda yoxdur. Amma onunla bağlı xatirələr hələ də heç bizimizi tərk etməyib...

(Bu haqda daha geniş - növbəti sayımızda)

